



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ**

Q Ə R A R

“Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında

“Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır**:

“Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiq edilsin (əlavə olunur).

**Naxçıvan Muxtar Respublikasının
Baş naziri:**

Ə.Baxşiyev

«3» fevral 2018-ci il

№ 30

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2018-ci il
3 fevral tarixli 30 nömrəli qərarı
ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə qəbul

Q A Y D A S I

1. Bu Qayda uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu məsələlərini tənzimləyir.

2. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır:

2.1. körpələr evi - 1 yaşdan 3 yaşadək;

2.2. körpələr evi-uşaq bağçası - 1 yaşdan 6 yaşadək;

2.3. uşaq bağçası - 3 yaşdan 6 yaşadək.

3. Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək, uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu iyunun 1-dən avqustun 31-dək həyata keçirilir, boş yerlərə qəbul isə il ərzində aparılır.

4. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:

4.1. müəssisənin müdirinin adına ərizə (ərizənin nümunəsi əlavə olunur);

4.2. valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;

4.3. uşaqların mübadilə vəərəqəsi;

4.4. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

4.5. uşağın 3x4 sm ölçüdə 2 ədəd fotosəkili;

4.6. uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.

5. Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda, uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir.

6. Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

7. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

8. Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaları təmin edilir.

9. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

**“Naxçıvan Muxtar Respublikasında
məktəbəqədər təhsil müəssisələrinə
qəbul Qaydası”na**

əlavə

_____ №-li uşaq bağçasının müdiri

(soyadı, adı)

(qeydiyyatda olduğu ünvan)

(yaşadığı ünvan)

(valideynin (digər qanuni nümayəndənin)
soyadı, adı, atasının adı)

tərəfindən

Ə R İ Z Ə

Xahiş edirəm mənim _____ təvəllüdlü övladımı _____
(gün, ay, il) (uşağın adı, soyadı, atasının adı)
_____ tarixindən uşaq bağçasına qəbul edəsiniz.

Ərizəyə əlavə olunan sənədlər:

- valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- uşağın mübadilə vəərəqəsi;
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
- uşağın 3x4 sm ölçüdə 2 ədəd fotosəkili;
- uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.

Əlaqə telefonları:

ev _____

iş _____

mobil _____

Elektron poçt ünvanı _____

İmza _____

Tarix _____